

3. Faciəvi filmin dəhşətli kadrları

Ulduz Qasımın "Ağ göyərçinlər" romanının ister mövzusu, isterse də qəhrəmanları onun Karabağın taleyi ilə bağlı əsərləri ilə çox yaxından səlsələşir. İn-safen Ulduz Qasımın möhtəşəm Qara-bağnamələr yaratdığını bir çox mötəbər müəlliflər etiraf edirlər. İster "Xocalı faciası"nda, isterse də "Solmayan Nərgiz"de sanki müəllifin eyni hadisələrin təsviri zamanı kənarda qalan epizodları biz "Ağ göyərçinlər"da görürük. Hətta qəhrəmanların həyat tarzı, düşüncələri, başlarına gələn müsibətlərin də oxsarlıqları var. Bu oxsarlığın əsas motivi onuna bağlıdır ki, son 30 ildəki hadisələrin hamisi bir-biri ilə üzvü şəkildə əla-qəlidir, yaxud biri digərini tamamlayır. "Solmayan Nərgiz"dəki qəddar bibi obrası, "Xocalı faciası"ndəki hıleyər, vicedənədə mehrum Nahide müəllimə və digər əsərlərdə də, hətta "Qürbət zöhrəsi"ndəki qaynana obrazları qan qohumluğu ilə bir-birinə çox bağlıdır. Bu adamlar Şəri təmsil edənlərdən. Təbiidir ki, Şərə qarşı mübarizə aparan Xeyir təmsilçilərinin də oxsar hissələrə cəbhə təşkil etməsi göstərir ki, yazıçı üçün həyatda istənilən qədər yazılışı xammal var, sadəcə yazıçı bunu görməyi bacar-malıdır. Onu hansı tərefdənse yaziya gətirməkə öz düşüncələrinin içərisində əridərək, təxəyyülündən keçirərək bədii mahiyyət vermelidir. Ulduz Qasım kifayət qədər texəyyülli geniş yazıcıdır. O, kiçik bir həyat epizodunu da mənəviyyat nezərlərinin böyüdücüsü ilə axıra qədər görə bilir və bunu cəmiyyətin mənafeyi naminə mənalandırmağı bacarır. Bəzi müəlliflər "Ağ göyərçinlər" romanında Xeyir obrazını "Gəncəli" in-

mannadakı Yusif obrazının Qarabağın işgalinden azad olunması istiqametinde özünüñun usaq şefmi ile rəmzi menadı mübarizə aparan döyüşü hesab edirlər. Amma Ulduz Qasim məsələyə bir qədər geniş yanaşı. Onun düşüncəsinə görə, həm də haqlı olaraq Qarabağın işgalindən sonra öz yerindən, yurdundan didərgin düşmüş insanların tale oxşarlığı var. Bütövlükde yüz minlərlə insanın yersizlik, yurdsuzluq əzəblərinə məhkum edilməsi onların həyatın faciəvi bir məzmun vermişdir. Əslində eله Yusifin de əsas məramı öz anasının timsalında, öz ailələrinin nümunəsində bu facianə vəziyyətdən çıxış yolu axtarmadır. Əsərdə Qarabağdan, Şuşadan çox ağır vəziyyətdə çıxmış olan bir ailənin taleyi en xırda detallarına qədər təsvir olunur. Ailənin başçısı şəhid olub. Uzun müddət ağır məhrumiyyətlərə düşcar olan bu ailə vəziyyətə qarşı düzüm göstərir, insanlıq hissini itirmir. Zeynəb mülliəminin öz övladlarının qorunmaq, onları böyükütmək uğurunda apardığı mücadilə ana fedakarlığının nə qədər tacəssümüdürsə, bir o qədər da Qarabağın işgalinin sonusundurlarə məruz qoyduğu insanların taleyinin eks-sədəsidi.

İş ele getirip ki, Yusif, qardaşı İbrahim, anası Zeynəb müəllim və atasının anası Şəfiqə nənə üçün bir mənzil verilib. Təbiidir ki, bii ailə olduqları üçün dövlət tərəfindən şəhidin xatirəsinə eh tiram əlaməti olaraq onlar mənzille tömmən ediliblər. Şəhid olan atanın adı ilə bağlı müavinəti Zeynəb müəllim alır. Hətta bu müavinətə kifayətənmeyerek, yaxın məktəbde müəllimlik işini də davam etdirir. Öz çalışmalı ilə ailənin güzəranına təsir göstərməyə çalışır. Şəfiqə nənə isə bununla barışmır. O, ailənin büdcəsini elinə keçirmek isteyir. Buna görə də öz gəlininə, yəni nəvələri İbrahim və Yusifin anasına sonsuz kin və qəzər bəslibir.

İnsanlar neyisər sehv hesab edirlerse, buna qarşı mübarizə aparırlar. Əlbette, sehv hesab edirlerse. Bu mübarizənin özü də hər kesin mənəvi kriteriyallarına uyğun olaraq müəyyən etlxəsi deyərlərə söykənməlidir. Öz insanlığını tamamile

itmiş olan Şefiq nənə nəvələrinə qarşı son dərəcə qəddardır. Hətta onların gözləri qarşısında uşaqların anasını - yəni Zeynəb mülliətimi olmaz böhənlərlərə alçaltmağa çalışır. Doğrudur, Yusifin, İbrahimin babası Musa kişi arvadı Şefiqənin təfərruvi tutmur. Bütün imkani ilə arvadının qarşısını almağa, bir növ onu zərərsizləşdirməyə çalışır. Bu da onu göstərir ki, həyatda Şər varsa, Xeyir də var. Yusifin xatirələri əsasında biz Şefiqə nənənin necə tip olduğunu kifayət qədər aydınlığı ilə görürük: "Babam üzünü yənə həyat voldasına tutdu;

- Yaxşı bilişim ki, günah səndədi, onun heç bir səhvini görmürəm mən. Ayıb deyil, burada qonum-qonşudan səsin-küyün dünyamı alıb ağızna, qaraçisan?

- Sən də onun tərəfini tutursan, deməli?



VIII. "AĞ GÖYƏ"

- Mənə əmr vermə.

- Allah səni islah etsin, mənim döyüüm qalmadı artıq.

Anam qardaşımıla mənim əlimdən tutub yadığımız otağa gətirdi və qardaşımı etdiklərinə görə danladı, tapşırıdı ki, bir də qarışmasın nənəmə onun söhbətinə. Qardaşının olları əsirdi, ananım qorxusunu olmasayıdı, Şəfiqə nənəməనə edəcəyi bəlliyydi. Yaziq anamsa onu bu düşüncələrden uzaqlaşdırmaq üçün əlindən gələni asırgızmırdı, alçaq səslə danışındı: - "Oğlum, çox ayib iş gördim, o sənin böyüyündü, nənəya qaldırmaq böyük günahdır. Etidlərini bağışlaya bilmərəm. Bəyəm mən sizi belə etmişəm? Deməli, mən çox pis ana və müəlliməyəm". Şəfiqə nənənin heç bir əxlaq normasını təməmayan çürük təbiəti bütün çıpalığı ilə müəllifin canlı dialoglarında üzə çıxır. O

İmamının canı daşıqlarında üz çıxı. O hətta müsliməni o qədər dərəcədə alçaltmağa çalışır ki, onun uşaqları analarının üzünə qayıtsın. Amma buna nail olra bilmir. Uşaqlar kimin haqlı, kimin haqsız olduğunu çox yaxşı anlayırlar.

Ibrahim nisbeten böyükdür. Bezi məsələləri ağlı yaxşı kəsir. Ona görə də Şəfiqə nənənin müəllimi qarşı hücumlarına sinə gərməyə çalışır. Ve bu zaman hətta öz anasının qınağına tuş golur. Zeynəb ana istemir ki, oğlu yaşı nənəye qarşı dursun. Onun haqsız olduğunu desin. Bir növ özündən böyükün üzüne qayıtsın. Amma İbrahimin də öz məntiqi var. İbrahim də nənəsinin haqsız olduğunu özünüñ aydın düşüncesi ilə onun üzüne çırır: "Qardaşım dişlərini bir-birinə sıxıb cavab verirdi:

- O sənə tərbiyəsiz deyir, şər atır, bəs bu günah devil? Millat eşitsə, nə olacaq? Hami deməyəcək ki, şəhid Yaqubun ailəsi onun adına yaraşan iş görmür, kisinin adını baturır? Hələ məktəbdə es-

dilsə, necə dərsə gedə bılərəm, utandığımızdan, bunları heç düşündün, ama? Bunlar mənim üçün, qardaşım üçün ölümdən bətərdi, yaxşı bilirsən. Bəs insanın böyüyü övladlarının adını, nələr yaşıdığını düşünməz, onların başını milat arasında dik tutub yeriməsini ağlma gətməz? Bəyəm kiçiklər böyüklerdən öyrənmirlər hər şeyi? Sənəc, onun biza nümunə göstərməsi garək deyil? Niya susursan, ana, elə məni danlayırsan, məndən küsürən. Yaxşı bilirəm nələr yaşıdıqların, içindəki o alovu-odu görürəm. Düşünürən, bız balacaçıq, heç nə qanlıdır? Yanılırsan, özü də çox yanılırsan, bax Yusifin belə ürəyi qan ağlayır". Ulduz Qasımin "Ağ göyərçinlər" romanının sehifələrini çevirdikcə hələ varlığı sabitləşməmiş, təbiəti qədərinə formalaşmamış bir uşağın yaşıdığını iztirablarını miqyasını gördükcə oxucu qeyri-adı sarıntılar keçirir. Qəddar nənənin öz nəvələrinə, gəlininə, hətta oğlunun ruhuna son dərəcəde - yeni bağışlanla bilməyəcək dərəcəde təhəfirəm münasibəti insanlığın dağılmış mənəvi kriteriyaları üzərində bayquş ularısına bənzəyir. Kökçünük taleyinini insanın mənəvi dəyərlərini bu qədər sərtliklə dağıtmayı göstərir ki, adamlar tebətlərinə uyğun olaraq həyat uğrunda mübarizədə nə edəcəklərini də düşünə bilmirlər.

dövləti da get-gedə istiqadı durumunu düzəltdi və onlar nəhayət ki, vətəni düşmən tapdağından xilas etmək yolu seçdilər. Əlbəttə, bunlar hələ gələcəkdə olacaq. Hələ ki, Yusif uşaqlıq düşüncələrinin iztirablarını yaşamaqdadır: "Bunların hamisini biz böyüyənə qədər, hətta ölənə qədər unuda bilməyəcəyik. Bunlar bizim içimizdə facili bir film kimi hamışa yaşayacaq təssüflər olsun. Bəlkə də bu gün bunların mənasını elə də çox başa düşmürük, ancaq böyüdükcə, bunları düşündükcə daha çox içimiz yanacaq, inandırıram səni. Gedək ana, burdan gedək, özümüza başqa bir yer tapaq yaşamağa. Mən o qadının üzünə baxa bilmərəm bir də, onu bağışlaya bilmərəm, alla bunu. Bəlkə də məni vursayıd, söysəydi o qədər düşünməzdim, küsməzdim, ürəyimə salmazdım. Lakin sənə şər deməsi, atamın yadigarının namusuna belə yanışmış öldürür mani. Danişə bilmərəm, salam verə bilmərəm o qadına". Yusifin uşaq yaddaşından gələn düşünəcələri mümkün qədər müəllif terəfindən onun yaşına uyğun verilib. Bir çox hallarda Yusifin həyət hadisələrinə sadəlövh yanasdığını da görürük. Amma o bütün hallarda özünün uşaq təfəkkürü ilə ağı, qaradan kifayət qədər seçə bilir. Ana ve övladları arasında, nənə və nəvələri arxanda, nənə və azi arxanda

Ulduz Qasım əsərin qəhrəmanı, az qala yeniyetməlik yaşına çatmamış olan bir uşağından idil, onun düşüncəsi ilə tekcə nənəni ittihad etmir, dövrü, zamanı ittihad edir. Uşaq mənəvi iztirablar çekir. Bəzən böyükler unudurlar ki, uşaq dil açıb danışrsa, o artıq şəxsiyyətdir. Şəxsiyyət isə öz sərhədlərini kifayət qədər qavraya bilir, sərhədlərini tanıyor və

VIII. "AĞ GÖYƏRCİN'LƏR" AYDINLIĞA DOĞRU

onun toxunulmazlığını qarşı bu və ya di-
ğer dərəcədə müqavimət göstərir. Uşaq
ailədəki durumu təsəvvüründə canlandır-
dıqca, qəddar nənənin anasına münasib-
ətinin düşündükçə vahiməyə gelir. Yusif
fi qorxudan odur ki, birdən ailədə olan
vəziyyəti, yeni qəddar nənənin anası
haqqında dediklərini camaat eşidər, onun
məktəb yoldaşları eşidər. Belə haldə on-
lar camaat içində necə çıxırlar, Yusif ne-
cə məktəb gedər, anası müəllimlərin si-
rasında özünü necə qırurlu apara bilər.
Axi adamların hamısı eyni dərəcədə ya-
lanı doğrudan ayırmak gücündə deyil. A-
xi insanlar arasında bədxahlar da az de-
yil. Onlar üçün Yusif anasının üvannan
deyilən töhmətlər, daha doğrusu, böhtan-
ları elə göydəndilmiş olacaq. Bu tipli dü-
şüncələr Yusifin artıq bir şəxsiyyət kimi
özünü qavramasını təsdiq edir. Şəxsiyyət
mənəvi mühüritinin yaralanmaması üçün
müqavimət göstərməlidir. Yusifin məhz
bu düşüncələri əslində onun elə müqavi-
met gicciidir.

Ulduz Qasim bir çox hallarda öz qohrəmanlarının düsdükleri durumu nə qədər reallıqla təsvir edirse, bir o qədər da bu reallıqları onların düşüncə tərzləri, hayat haqqındaki mühəkimətləri ilə vəro bilir. "Ağ göyərçinlər" in kiçik qəhərəmani Yusif də hiss edir ki, şahidi olduqlarını hes vaxt unuda bilməyəcək. Bütün bunları yaddaşımın harasından saqlanılmışdır, bər yara kimi özü səslənəcək.

gəlməyacaq on yara kimi özü daşıyacaq. Əgər belə demek mümkinən, gör-düklerini yaddaşa saxlamağın özü də Yusif üçün bir qorxu yaradır. Axi her dəfə o, gördüklerini yaddaşına gətirib, hissələri ilə yaşlıdırıq, onu təze sarsıntılar öz cenginə alır. Sanki havasızlıq mü-shitine düşür. Nənenin mənəviyyatsızlığı o dərceyə çatır ki, hətta onun gözlerini oğlunun şəhidlik adı ruhunun müqəd-dişliyi belə görürün. Bütün hallarda Yusif acı tale yaşayan yeni nəslin övladıdır. Doğrudur, bu uşaqlar böyüdürlər, iləm onları istidlaşdır. Azərbaycan-

21.11.2022

4. Yusifin iztirabları

Yenə Yusifin xatirələrinə qayıtmış yaşına uyğun olmayan mənfur tabiəti ilə ikrəh doğuran nənənin kimliyini daha yaxşı dərk etmək, qavramaq imkani qazanırıq. İstər-istəməz bu tipli insanların haradansa mənfur görkəmləri golib gözlerimizin öündə dayanır. Biz hayatda gördüyüümüz insanların arasından onun tanış simasını, əsas xarakter cizgilerini görür, yada salırıq. Elə bili ki, Şəfiqə nənənin əsərdəki böhtənlərini biz həyatdakı insanların tebietində necə gördürümüzü düşünməklə acı təessüs hissələri keçiririk. Balaca Yusif xatırlayır: "Mən də ağılayırdım, ürəyim az qalırdı yerindən çıxın. Yaxşı ki, qardaşım oyaq deyildi. Bilirsiniz, elə biliyim, burada yazdıqlarım harflər, sözlər deyil, anamın gözündən tökülmən göz yaşlarında düzülüb sətirlərə. Evdə olan bu galmaqallardan bir neçə gün sonra babam Ağdama qızılqılə getdi. Bibim orada bir həkim oglana əra getmişdi. Onun heç evdən getməsini istəmirdim, ona görə ki, Şəfiqə nənəm ondan bir az çəkinirdi, babam olanda anama hər sözü deyə bilmirdi. Qardaşım dərsdən sonra çöldə uşaqlarla futbol oynayırırdı. Mən evdəydim, Şəfiqə nənəm balkona çıxıb çöldə baxırdı. Anamın işdən gələn vaxtıydı. Elə qorxurdum ki, yenə evdə qalmaqal başlasın, atam şəhid olandan bəri bu sahəyə tez-tez rast gəlirdik İbrahimla. Anam içəri girib "Axşamınız xeyir", - elədi nənəmə, qadın bomba kimi partladı:

-Nədi yənə dörd tarafında baxırdın evə gələndə, müştəri gəzirən?

Anam dillənmirdi, mənim əlimdən tutub mətbəxə gətirdi, nənəm bimiz arxamızca gəldi danışa-danışa.

-Niyə ağızına su aldı, necə də dillənəsan, ağ deyilən doğrudursa.


-Gör neyləyirsən, birləri tap əra get, bizi da at evdən çöla. Uğursuzun biri ugursuz, gəldin oğlumun da başını yeyib oturdu. Evlənməmişdən qabaq bədbaxta dedim ki, qanını bu bayquşların qanına qatma, baxmadı sözümə. Meydanı verdi sən kimi ləçərin sərəncamına.

-Ana uşağıın yanında hər sözü da nişşayın, ayibdi. Bunlar hər sözü anlaysırlar.

-Anlasımlar elə, qoy bilsinlər anaları hənsi yuvanın quşudu, nifrət etsinlər sənə ömürləri boyu". Bütün gələcərin əxaqlarının, təriyəsinin bəzən harada necə pozulduğunu anlaya bilmirik. İstər-istəməz onun atasını, anasını birinci növbədə gözümüzün önünə getiririk. Uşağıın təriyyəsizliyi ilə atanın, ananın saflığı arasında ziddiyət görürük və bunun üçün təccüb edirik. Amma unuduruk ki, hənsi məqəmdəsa, uşağıın həssaslıq dövründə onun mənəviyyatına zərbə vurulub. Bu yad təsirlər hərəkət edir? Nəcə olur ki, yeniyetmənin yaddaşında bu mənfi təsirlər iz buraxır? Xoşbəxtlikdən Yusif və İbrahim kifayət qədər analarının kimliyini yaxşı bilir, onu tanıyrılar. Nənənin düşüncələrinin zəhərləyən fikirlərinin yaxına buraxırmırlar. Bununla da əslində analarının sayesində uşaqlar sağlam mənəvi mühit içerisinde özlərini tanıma yolu tuturlar. Baxmayaraq ki, bu sağlam mühitin özünde de Şəfiqə nənə daim zəhərləməyə çalışırıq.

Hətta iş o yera çatır ki, Şəfiqə nənənin bədəməli az qala Zeynəb müəllimənin ölümünə səbəb olacaqdı. O, gənc qadını o qədər əsəbləşdirir ki, Zeynəb müəllimə hissənəti itirir. Başı masanın kənarına deyir. Yeqin ki, qonşunun və Zeynəb müəllimənin uşaqlarının köməyi olmasayıd, qadın həyatla vidalaşmalıdır. Burada da oxucunun qəlbini dağlayan səhifələrlə rastlaşırıq. Həkimin həyeçənlərə dediyi "Müəllimə insult keçirə bilərmiş" söz-

ləri Yusifin yaddaşında iz buraxır. O nəsə anasının ətrafında daha betor bir bələnin da dolaşdığını da hiss edir. İnsultun nə olduğunu öyrənmək üçün qonşu Rəfiqənin yanına gedir. Amma qonşu da məsələnin mahiyətini anlasa da uşaqa cavab verə bilmir, "Hər halda infarktda bənzəyən bir seydir" - deyir. Səhəri günü eyni vəziyyət bir də tekər olunur. İş o yera çatır ki, hətta balaca Yusifin özü də nənəyə qarşı cəbhə mövqeyi tutur. Şəfiqə nənə sənki nəvələrinin anasını öldürməyincə əl çökəmkə istəmir. Yaqubun adına verilmiş yardım kartının davasını qaldırır. O, bu kartı onun elindən almaqla tekce müəlliməni yox, elə nəvələrini de acliqə məhkum etmək istəyir. Müəllimə isə bütün mənəvi imkanlarını səfərbər edib dözmə yolu tutur. Yusif bu acinacaqlı mənənərəni də özünün uşaq təhkiyisə ilə təsvir etməkdədir: "Anam mənim üzümə baxırdı, nəsə demək istəyirdi, lakin əsəbindən sənki dili tutulmuşdu. Tez durub onu qucaqladı, doğrusu, ona bir şey qorxudanın elə qorxurdum ki, ürəyim ağzına gəlirdi: "Allahum, anama səbir ver, güc ver, səbir ver ki, bu qadının zülmüna dəzə bilsin. Bizi böyüdə bilsin, nə olsun. Dünənki kimi huşunu itirməsin". Sonra nənəmə yaxınlaşdırıldı - Şəfiqə nənə, niyə anamı sevmirsən? Heç bizi də sevmirsən. Uşaq olduğuma baxma, sən heç ki-



mi sevmirsən. Atamı da sevməmişən, ağər onu sevsəydiñ onun əvlədlərinin anasına belə qəddarlıq etməzdi.

Nənəm bomba kimi partladı:

- Kas səsini, axmağın balası axmaq, nə olardı bir az da atanıza oxşayayıñ dəniz dayna, gərək elə bu it nəslinə çəkəyidiniz?

Anam dillənmirdi yənə, sadəcə ağlayırdı.

- Yalançı göz yaşlarını kimi qandırmaq istəyirsən ifritə, çağır dədəngili qoy gəlsinlər, yiğisimlər bura. Oğlum canının bahasına verilən bu manzılı. İstədiyin tək budu sənин.

Anam bu dəfə ona ana demədi:

- Şəfiqə xanım, mənim valideynlərimin bu mənzilə ehtiyacları yoxdu, onlar yaşadıqları yeri tork etməyəcəklər hez zaman. Narahat olmayın, bir də belə şəyərli hardan fikirləşib çıxarırsınız bilmirəm, amma mənim heç yatsam, yuxuma da belə fikirlər gəlməz.

- Ay qəbə, dedin mən də inandım buna.

- Nə istəyirsəniz, düşünün, bu sizin fikrinizdi, lakin xahiş edirən bu uşaqların yanında ağızınına galəni danışub onların üzünü yaralamanı. Onsun da onlar yaralı quş kimidilər, əsəbləri yerində deyil. Hər gecə kabuslar görürlər.

- Qancıq, mənə ağıl verirən?

- Xeyir, sadəcə öz fikirlərimi dedim səzə. Bu qonşularlardan da ayibdi, yetər bu qədər söz-söhbət.

-Səni doğanı Allah zəlil etsin.

...

-Buna bax, mənə ağıl öyrədir, çag-qalın qızı çäqqal". Nənənin dilindən verilən sözlər, sənki köməksiz olan ananın hıçkırları, Yusifin iztirabları - bütün bunalıların hamısı ürək dağlayan mənənərələrdir. Hətta bəzən müəllifin yazı əsləbu o qədər reallaşır ki, sənki faciəli bir filmin dəhşətlər kadrlarını müşahidə edirik. Bu vəziyyəti unutmaq asan deyil. Hər halda Yusifin nəzərində ailənin düşdüyü çıxılmazlıq o dərəcədə dəhşətlidir ki, bunun hər hansı bir insan övladı nizamlaya bilməz. Vəziyyətin bu qədər acinacaqlılığı əslinde Yusifin anasından eşitdiyi torpaqların azad olunacağına inam hissini də ödürürlər. Vəziyyət o qədər dərəcədə gərginləşir ki, hadisələrin necə, hənsi məcra da dəvam edəcəyini təsəvvür etmək belə çətinləşir.

Əlbəttə, Yusifin gözünün qabağında baş veren hadisələrin onun müəyyən yaşı dövrünü keçirdikdən sonra xatırdaqlıqlarıdır. Bəzən insan yaşının təsiri ilə hətta bir il əvvəl baş vermiş olan hadisəni daha dəqiq mənalandırıb. Vaxtı ilə mahiyyətini axıracan bilmədiyi məsələləri daha aydın başa dührür. Və ona görə ki Yusifin düşüncələrində neyi başa düşüb-başa düşmədiyini məhz onun yaşı ilə bağlaya bilirik. Amma hər halda Yusif vaxtından əvvəl böyüyürdü. Əlbəttə, düşüncələri ilə. Cənki onun son dərəcə qəddər olan həyət adlı müəllimləri vardi. Yusif özü doğru etiraf edir: "Çox danışanları onda aydınlaşdırıb bilmirdim, dolayı deyilənləri, sətirarası eyhamları daqiq başa düşməyə gücüm çatmırı. İbrahimidən də soruşmağa qorxurdum, istəmirdim evimizdə söz-söhbət olsun. Hami kimi sakit yaşamağı, evdə hər kasın bir-birinə məhrəban olmayı arzulayırdı. Baxdıqım cızgi filmlərdəki kimi xoşbəxti ya sevgi dolu bir ailə, isti bir ocaq istəyirdim. Atam gedəndən sonra bunun mümkün olmadığını hiss etsem də, yenə ana, nənə, baba birlikdə dinc yaşayacağımızı düşüntürdüm. Ancaq Şəfiqə nənəm hər seyi korladı, bütün ümidişlərin boşa çıxdı". Əslinə qalsa, Yusif uşaq sadələvhiləyüb ilə başa düşür ki, bu qədər dəhşətlə həyat olmaz. Nəsə bir dəyişiklik olmalıdır. O istəyir ki, hələ körpə ikən Şuşada yaddaşında ilisib qalmış o əvvəlki həyataya qayıtsın. Əlbəttə, bu bir uşaq ümidiidir. İnsan nə qədər qaranlıqla çabalaya bilər?! Qaranlıqlan bezmiş hər kəs tezliklə Günenşin doğmasını istəyir. Müəllif öz qəhrəmanlarının tələyini bütün çilpaqlığını ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri də nə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler.

Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vaxtsa sabahın açılışına, yenə Güneşin doğulacağına inamlarını itirirler. Xalqların, etnosların, ayri-ayri bölgələrin əhalisinin müharibə zorakılıqlarını ilə kökçünlüyü məcbur edilməsi insanların mənəviyyatında çox güclü aşınmalara səbəb olur. İnsan qarşılıqlılığı ilə verərən onların qəlbində yanan ümid işşirlərini da unutmur. Demək olar ki, Zeynəb müəllimə də, əvlədləri dənə vax